

# XƏZANDA YAZ GÜLLƏRİ



## ƏLİ RZA XƏLƏFLİ

(Əvvəli ötən saylarımda)

### SÖZÜMÜN ZƏR NİGARI

Gözəllər bağında gülərə baxıb,  
Deyirdim bir gül də özüm dərəydəm.  
Sizin hamınızı sevirdim axı,  
Sizin hansınıza könül verəydəm.

Odlu baxışlara nazlanan vaxtı,  
Qızların cəh-cohi ağıl alırdı,  
Hərənin üzünə güləndə baxtı,  
Doğmaliq, simsarlıq mənə qalırdı.

Gözaltı süzürdüm Zərnigartı mən,  
Suyunu vermişdi qızlar bulağı,  
Açıb yaxasını fikirlər dən-dən,  
Keçirdi başımda aranı, dağı.

Amma ki son anda mərd keşik üstə,  
Qoləbə çalırkı qardaşlıq hissi,  
Deyirdim okizik, - bir beşik üstə,  
Bir ana laylası böyüdüb bizi.

Sinema pərdəsi açılınca mən,  
Çəməndə lalələr, nərgizlər gördüm,  
Gözəllər boylandı xatirələrdən,  
Min bir sual dolu nə gözələr gördüm.

Yaddaş üsfüqünə boylanıb, baxıb,  
Gördüm Zərnigarı, gözü gülürdü.  
Bəxtinin ocağı yandırib-yaxıb,  
Hələ soyumamış közü gülürdü.

Tale noyi verir, noyi alırsa,  
Tanrıının hökmüdür, qarışmaq olmur.  
Olanın, olmasın yeri qalırsa,  
Unutmaq çətinidir, barişmaq olmur.

Tanrı dağlarından gələn Zərnigar,  
Yanağı qırmızı, Göyçə gülüydü,  
Nəğməsi dillərdə gülən Zərnigar,  
İndi gözlərimdə dərd bülbüldü.

Ay gözəl Zərnigar, gözəlliymən,  
Vəsfinə bir şirin dilim də yoxdur.  
Keçdi üstümüzdən zaman, bilmədik,  
Yıgilmaç aylarım, ilim də yoxdur.

Binadan sehirli, sırı yaxasan,  
Boylananda aşiqini yaxasan;  
Aynaların bir özünə baxasan,  
Göyçəyə benzəyən gülüm də yoxdur.

Bülbülbə oda yandı, bir güləndən yana,  
Çəmən naz görmədi bülbüldən yana.  
Ac quş da dən gözlər, sünbüldən yana,  
Sünbülbüm, bülbülbüm, gülüm də yoxdur.

İsteklər, arzular solalı qaldı,  
Sinəmdə köz tutdu, lalə qaldı.  
Mənim yanğınlımlı alalı qaldı,  
Gördün elə yandım, külüm də yoxdur.

Gözlərim dumana, çənə dolandı,  
Xəyalımda neçə sona dolandı;  
İstəyim yol gəzdi, sənə dolandı,  
Aradım, gəlməyə yolum da yoxdur.

Yaş bilməz, baş bilməz ürek davası,  
Bilmirəm neyleyər eşqin savası,  
Gəlsəydi başıma Məcnun havası,  
Baş alıb getməyə çölüm də yoxdur.

Adın Zərnigardır, özün zor nigar,  
Xələfli gözündə yenə tər nigar,  
Sənə tay olmaz ki, axı hər nigar,  
Aradım elimi, elim də yoxdur.

Qarabağdan qəm gətirdim.  
Gözlerimde nəm gətirdim,  
Dərdimi salxım gətirdim,  
Yandı qorali Züleyxa.

Xudafərin - həsrət yolum,  
Xələfli möhnət yolum,  
Necə gülsün qismət yolum,  
Yurdı paralı Züleyxa.

### EPİZODİK ROLLAR, OBRAZLAR

Sənan yarımadı ömür, günündən,  
İstəyi bəxtindən qaraya yetdi.  
Bir uzun saçının ərköyündən,  
Aldığı qarışın badına getdi.

Sənəni aradım, tapmadım düzü,  
Silinib yaddaşdan xatırları.  
Qalıb günümüzo qaralmış üzü,  
Bir də venetkada minnetli yeri.



### SÖZÜN MARALI ZÜLEYXA

İncəqətbləli, kövrək Züleyxanın da,  
Dürtməsi böyrümü didib, sökürdü.  
Bir qara suala cavab anında,  
Dinməsəm, hikkəsi əsəb tökürdü.

Romantik duygulu xəyallar ilə,  
Züleyxa xoş sözən qanad açardı.  
Qəlbinə yaz dolar ilk bahar ilə,  
Könlü havaləməb göyə uçardı.

Səsində ağlayan kədəri gizlər,  
Hissini ruhunu sözə verərdi,  
Hər kəsin ağrısı qəlbində sizlər,  
Züleyxa gözüylə qəmlər dərərdi.

Qardaşlıq, bacılıq hökmü qalardı,  
Qosa yeriordi doğmaliq, yadlıq.  
Bizim Züleyxadan zinət alardı,  
Könül evimizdə olan abadlıq.

Dilindən şirinlik paylayan qızın,  
Kəpənək duygusu gözümüzdən keçir.  
Yaddaşda yaşayan səsin, avazın,  
Ruhu misralardan, sözümüzdən keçir.

Necə yazım könül alım,  
Könlü yaralı Züleyxa.  
Özü qəmli, sözü kövrək,  
Qəlbə qaralı Züleyxa.

Ötən ömür keçən yaşıdır,  
Biza düşən qara daşdır,  
Kürüm daşdı, bəndi aşdı,  
Seli Saralı Züleyxa.

Dərd köçünü sürərdi,  
Bələ dərdi kim sərərdi;  
Könlün dağdan gül dərərdi,  
Sözün maralı Zülvəxa.

İlləri dolanıb sözümə gələn,  
Kölgələr içində kimlər görünür?  
Yaddaşda oyanıb qəmləri böln  
Duyğular ocaqda közə bürünür.

Bəxtlərin qurulmuş açıq səhnədə,  
Çoxlu epizodik rolları da var.  
Özəbi, ağrısı bağlı sinədə,  
Həyat romanının qolları da var.

Xəyalım kimləri arayır bir-bir,  
Baxıram... kimləri sözü çağırır;  
Gözümün önündən pərdələr keçir,  
Adlar var yaddaşdan özü çağırır.

Pulu vicedanına hakim bilənlər,  
Kəsdişlər şokili Tahirəni də;  
Onun göz yaşına baxıb gülənlər,  
Qınayar yaddaşa gotırəni də.

Mənfi Sovetlərin tobiotində,  
Köstəbək məxluqlar yuva qururdu.  
Sistemi çürükən bu illətində,  
Zəlilər can alır, qanlar sorurdu.

Aqıl Ərəboğlu gözəl bir şair,  
Gec gəldi, tez getdi, bilmədim niyə.  
Sinəsində söz-söz yanrıdı şeir,  
Sözünə büküldü çəkildi gəyə.

İndi xatirələr dadıma gəlir,  
Görüm yaddaşından kimlər baxardı.  
Hələ gombul Rona yadına gəlir,  
İçərişəhərli Nailə vاردı.

Rəfael zamanın küləklərində,  
Necə gəlməsi də elə də getdi.  
Dolandı təhsilin həndəvərində,  
Elədən gelmişdi, belədən getdi.

Bəzən də bir gəncin, bir istedadın,  
Yeri yağımalanır ata puluna.  
Tanrıının yadından çıxmayan adın,  
Günahı yazılır ömür yoluna.

**(Davamı var)**